



Azərbaycan Respublikası
Qobustan rayonu İcra hakimiyyətinin başçısının
SƏRƏNCAMI

№067

16 iyun 2020-ci il

Qobustan rayonu ərazisində taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğından mühafizə məqsədilə qabaqalayıcı tədbirlərin görülməsi məqsədilə Xüsusi Qərargahın yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 13.06.2020-ci il tarixli məktubunun icrasını təmin etmək məqsədilə, "Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.7-ci bəndinə uyğun olaraq

QƏRARA ALIRAM:

1.Aşağıdakı tərkibdə Xüsusi Qərargah yaradılsın:

- Adil Məmmədov - Qobustan rayonu İcra hakimiyyətinin başçısı, Qərargahın sədri
- Ramin Hüseynov- Qobustan rayon prokuroru
- Etibar Babayev - Qobustan rayon Polis şöbəsinin rəisi
- Məharət Əkbərov -Qobustan rayonu İcra hakimiyyəti başçısının müavini
- Elman Mikayılov - Qobustan rayonu İcra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- Əfqan Qəribov - Şamaxı regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru
- Rəfail Rəcəbov - Qobustan rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini
- Yaşar Qəribov - 1-ci Ərazi Yanğın Dövlət Yanğın Nəzarət İdarəsinin baş inspektoru
- Vurğun Şöyübov - "Azəryaşlandşaft" ASC-nin 3 saylı yaşıllaşdırma idarəsinin direktor əvəzi
- Məlikağa Əhədov - Qobustan RİHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Fədayi Balaqardaşov	- Qobustan RİHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Adil Bayramov	- Qobustan RİHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Hüseynağa Hüseynov	- Qobustan RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Rahib Mehdiyev	- Qobustan RİHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Solmaz Mehraliyeva	- Qobustan RİHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Hamlet Ağayev	- Qobustan RİHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Rahib İsayev	- Qobustan RİHB-nın Poladlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzi
Tarverdi Astanov	- Qobustan RİHB-nın Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Samir Əmirov	- Qobustan RİHB-nın Cəmcəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzi
Qalib Xəlilov	- Qobustan RİHB-nın Şıxzahırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Məzahir Mahmudov	- Qobustan RİHB-nın Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Baxşalı Baxışaliev	- Qobustan RİHB-nın Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzi
Vidadi Museyibov	- Qobustan RİHB-nın Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

2.Qərargah üzvlərinə tapşırılsın ki, biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlılarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını, təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsini təmin etsinlər.

3.Görülmüş işlər barədə 2020-ci ilin noyabr ayınadək hər ayın 1-də RİAİS vasitəsilə şöbəyə təqdim edilsin.

**Qobustan rayonu İcra
hakimiyyətinin başçısı:**

A.M.Məmmədov